



MAZDA



MAZDA *CX-9*



MƏMNUNLUQ

Tamam yenilənmiş Mazda CX-9 özündə yeddi yerli premium SUV-un bütün üstünlüklərini birləşdirir. KODO - Soul of Motion dizayn fəlsəfəsi yeni CX-9-un da biçimli, atletik proporsiyalarına və əla dinamik mövqeyinə ilham mənbəyi olub. Həmçinin, Mazda-nın əsaslı SKYACTIV texnologiyasının bütöv dəsti sizə arzuladığınız performans, idarəetmə və təhlükəsizliyi verir.

DİZAYN

Atletik proporsiyalar hamar cizgilərə malik kuzov, güclü və stabil aşağı korpus və 20 düymlük təkərlərlə vurğulanıb.

Dramatik ön qəfəs nəfis yerinə yetirilmiş ənənəvi Mazda qanadları ilə birlikdə ön plana çıxır, LED ön və arxa işıqlar isə avtomobilə şıq və premium görünüş verir.

DİNAMİKA

Mazda CX-9 ailənizin avtomobili olmaqla yanaşı, SKYACTIV TECHNOLOGY sayəsində həm də sizin ehtiraslı sürücülük ehtiyaclarınıza cavab verəcək. Artıq bu innovativ texnoloji üstünlüklər dəsti SKYACTIV-VEHICLE DYNAMICS ilə yeni mərhələyə qədəm qoyur, onun debüt funksiyası isə G-Vectoring Control adlanır. Yeni CX-9 sizə SKYACTIV-G 2,5L Turbo mühərriklə (231 at gücü) xidmət edəcək.



KOMFORT

Yeni Mazda CX-9 üç sıralı, yeddi yerli müasir krossoverdir. Üstəlik üçüncü sıra da ikinci sıra qədər sərbəst məkan təklif edir. Qatlanan oturacaqlar sayəsində salon yük daşımaları üçün komfortlu və tutumlu hala gəlir.

İnteryer sizə yüksəkkeyfiyyətli, orijinal materialların geniş çeşidini təklif edir. Alüminium parçalar tərz və incəlik abhavası bəxş edir, Qara və ya İpək Bej rəngli dəri isə lüks duyğusunu qüvvətləndirir.

Avtomobilə nəzarət və idarəetmə alətləri rahat, ergonomik və incə tərtibatlıdır. İdarəetmə panelinin yerləşməsi və quruluşu sürücünün fikrini yolda cəmləməsinə imkan yaradır.

Mazda CX-9 sensorlu rəngli ekranla təchiz olunub. MZD Connect sistemi bütün lazımlı informasiyanı bu ekranda nümayiş etdirir, smartfonla sinxronizasiya olunur və internetə, sosial şəbəkələrə, digər kommunikasiya imkanlarına çatımı təmin edir.

Həmçinin, sürücü alətlər panelində yerləşən TFT-displeyin və Active Driving Display adlı proeksiya displeyinin imkanlarından da yararlanıla bilər.

Mazda həvəskarları yeni BOSE audiosistemini də dəyərləndirəcəklər. Sistemin dinamiklərinin sayı 12-dək artırılıb və xüsusilə Mazda üçün yüksək tezlikli dinamiklərə ipək örtüklər hazırlanıb.

360° - dairəvi görünüş sistemi

Dörd görünüş kamerası və onların hər birindən böyüdülmüş təsvirə baxmaq imkanı sayəsində məhdud məkanda parklama və manevr etmə çox asan olacaq.

İstənilən şəraitdə tam nəzarət

Yoldakı vəziyyətdən asılı olmayaraq avtomobilinizin tam nəzarətinizdə olduğunu hiss etməyinizi təmin etmək məqsədilə tamötürmə sistemini işləyib hazırladıq. i-ACTIV AWD® təkərdə ilişmə qüvvəsinin itkisini proqnozlaşdırmaq özəlliyinə sahibdir.

CarPlay

Hansı daha rahatdır: öyrəşdiyiniz smartfon və ya yenilənmiş MZD Connect multimedia sistemi? Rahatlıq hər ikisinin eyni zamanda işləməsidir - yenilənmiş Mazda CX-9-da olduğu kimi, Apple Carplay və Android Auto dəstəyi ilə.



Mazda Avtomobil Mərkəzi

Bakı şəhəri, Bakı - Sumqayıt şossesi, 6-cı km
Tel: (+994 12) 349 01 00

info@mazda.az

Babək Salonu - Rəsmi diler

Bakı şəhəri, Babək pr. 44A (SOCAR ilə üzabüz)
Tel: (012) 555 61 61
Mob: (051) 414 40 04

Badamdar salonu - Rəsmi diler

Badamdar Maşın Bazarı
Tel: (+994 12) 437 13 07
Mob: (+994 50) 230 30 13
(+994 50) 220 20 88
(+994 50) 295 00 88

Gəncə Avtomobil Mərkəzi

Gəncə-Şəmkir şossesi, 2-ci km
Tel: (044) 222 03 05
Mob: (050) 320 64 74

Lənkəran Avtomobil Mərkəzi

Məmməd Səid Ordubadi küçəsi 56
Mob: (+994 50) 327 65 47

MAZDA CX-9